

KİTABXANA RESURSLARI VƏ İNFORMASIYA AXTARIŞ SİSTEMLƏRİ BÖLMƏSİ

KİTABXANA-İNFORMASIYA RESURSLARININ MƏZMUNU- NUN FORMALAŞMASINA TƏSİR EDƏN AMİLLƏR

Sevda Xələfova

*BDU, Kitabxana resursları və informasiya axtarış sistemləri
kafedrasının müdürü, tarix üzrə fəlsəfə doktoru, dosent*

İnkişaf dövründə bəşəriyyət öz informasiya ehtiyaclarını ödəmək üçün məlumatın istehsalı, saxlanması, işlənməsi və ötürülməsi üçün yeni, daha da mükəmməl mexanizmlər və texnologiyalar yaradır və bununla da çoxsaylı informasiya resurslarının formallaşmasını təmin edir.

Müasir ədəbiyyatda informasiya mənbələri “informasiya resursslari” şəklində verilir. Resurs sözü “Resource” sözdündən götürülüb, “mənbə, ehtiyat” mənasını daşıyır və ehtiyac olduqda istifadə edilən ehtiyatlara deyilir. Müasir dövrdə alımlar informasiya resursslarını strateji resursslardan kimi qəbul edirlər. İstər nəzəriyyə ilə məşğul olan alımlar olsun, istərsə də təcrübə ilə məşğul olan alımlar olsun, hər ikisinə görə iqtisadiyyatın, elmin, təhsilin və mədəniyyətin inkişafı məhz informasiya resursslardan asılıdır. Informasiya resurssları anlayışının mahiyyətinə dair ilk cəhdələr XX əsrin 90-cı illərində olmuşdur.

İnformasiya resursu iki mənada işlədirilir: dar və geniş. Dar mənada informasiya resursu dedikdə şəbəkə informasiya resurssları nəzərdə tutulur. Bu zaman kompüter vasitəsilə əldə edilən resursslar başa düşür. Geniş mənada informasiya resursu dedikdə, ənənəvi və elektron formada madidilmiş informasiya nəzərdə tutulur. Bu zaman informasiyanın saxlanması, qorunması və ötürülməsi mümkün olur.

Elmi-praktiki ədəbiyyatda “informasiya resursslari”, “sənəd resursslari” və “sənəd-informasiya resursslari” anlayışları fərqləndirilmədən istifadə edilir. İlk baxışda bu anlayışların məzmununa görə bir-birindən fərqləndiyi düşünülür. Belə ki, “informasiya resursslari” anlayışı ancaq informasiyanı öyrənir, sənəd resurssları ancaq sənədləri, sənəd-informasiya resurssları isə həm sənədləri, həm də informasiyanı öyrənir. Ancaq vəziyyət göründüyündən daha qəlizdir. Səbəb isə “sənəd”, “informasiya”, “informasiya resursslari”, “sənəd resursslari” anlayışlarının nəzəri cəhətdən öyrənilməməsidir.

İnformasiya resursslarının inkişafı tarixində şərti olaraq aşağıdakı mərhələləri qeyd etmək olar.

- Birinci mərhələ nitqin yaranması və insanlar arasında nitq və siqnal səviyyələrində informasiya mübadiləsinin inkişafı ilə əlaqələndirilir ki, bu da insan fəaliyyətinin müxtəlif təcrübələrini məlumat kateqoriyasında qiymətləndirməyə və sonuncunu nəsildən-nəslə ötürməyə imkan verir.
- İkinci mərhələ yazıların meydana gəlməsi dövrünə (təxminən e.ə 4-cü minilliyyətin sonu və 3-cü minilliyyin əvvəllerində Misirdə və Məsopotamiyada), insanlar arasında əlaqə və məlumat mübadiləsi daha yüksək səviyyəyə - sənədli ünsiyət səviyyəsinə aiddir.
- Üçüncü mərhələ çapın meydana gəlməsi ilə xarakterizə olunur (XI əsrin ortalarında Çində, XV əsrin ortalarında Avropada, XVI əsrin ortalarında Moskvada).
- Dördüncü mərhələ elektrik siqnallarının və elektromaqnit dalğalarının kəşf və tətbiqetmə dövrünə aiddir (XIX əsrin ortaları).
- Beşinci mərhələ transistorun (1947), mikroprosessorun (1971) ixtiyası ilə əlaqəli olan və nəticədə fərdi kompüterlərin meydana gəlməsi ilə nəticələnən informasiya texnologiyalarına əsaslanan elm və texnologiyanın sürətli inkişafına əsaslanır.
- Altıncı mərhələ informasiyanın saxlanması və işlənməsinin fərdi kompüterlərdə rəqəmsal formada həyata keçirilməsi ilə xarakterizə olunur.

İnformasiya mənbələrinin formallaşması və istifadəsi müasir informasiya texnologiyaları miqyasına və iqtisadi göstəricilərinə görə enerji istehsalı, sənaye və kənd təsərrüfatı sənayesini geride qoyan informasiya sənayesinin yaranmasına səbəb oldu. Bu həm birbaşa informasiya axtarışı və verilməsi ilə, həm də program təminatının inkişafı və getdikcə artan istifadəçi sayı ilə əlaqələndirilir.

Kitabxana-informasiya resurssları anlayışının təkamülü ilə bağlı aparduğumuz araştırma zamanı belə məlum olur ki, “kitabxana-informasiya resursslari” anlayışı ayrıca anlayış kimi heç bir zaman tədqiqata cəlb edilməmişdir, heç bir terminoloji lügətdə bu anlayışa yer ayrılmamışdır. İstər beynəlxalq normativ sənədlər olsun, istər yerli normativ sənədlər olsun, heç birində bu anlayışa rast gəlmək mümkün olmadı. Hətta soraq-məlumat nəşrlərində bu anlayışa toxunulmamışdır. Ona görə “kitabxana-informasiya resursslari” anlayışının tamlıqla mənasını müəyyənləşdirmək mümkün deyil. Bu anlayışı yalnız hissələrinə ayırmalı “kitabxana”, “informasiya”, “resurs”, “kitabxana resursslari”, “informasiya resursslari”, “sənəd resursslari” anlayışlarının nəzəri cəhətdən öyrənilməməsidir.

ri" şəkilində öyrənmək və bu zaman kitabxana-informasiya resursları anlayışının təkamülü prosesinin öyrənilməsi informasiya resurslarının məzmunun müəyyənləşdirilməsi yolu ilə həyata keçirmək məqsədəyə ugundur.

İnformasiya resurslarının məzmununu müəyyənləşdirmək və müəyyən növlərə və ya kateqoriyalara əsasən təsnifatını aparmaq üçün müxtəlif əlamətlərdən istifadə olunur. İnformasiya resurslarının təsnifləşdirilməsinin əsas əlamətlərindən biri kimi əks etdirdiyi informasiyanın təqdimatı və təsbiti əlaməti nəzərə alınır. Bu zaman informasiya resurslarını iki sinifə bölmək məsləhətdir: sənədli olmayan: mütəxəssislərin fərdi və kollektiv biliklərini əhatə edən və sənədli.

İnformasiyanın təqdim olunma əlamətinə görə sənədli informasiya resursları mətn (yazılı), qrafik (rəsmlər, diaqramlar, qrafiklər, xəritələr, şəkillər), foto, səs (qrammonfon qeydləri, səs kasetləri və s.), video (filmər) və elektron sənədlərə, informasiyanın təsbitinə əsasən sənədli informasiya resursları iki qrupa: sabit və müxtəlif növ material daşıyıcılarında saxlanılan (müxtəlif materiallar: kağız, kətan, gil, parafin, fotoqrafiya filmi, film, maqnit filmi və s.) və elektron (kompüter yaddaşı, disket, CD və s.), nüsxələnmə əlamətinə əsasən sənədli informasiya resursları original və üzü çıxarılmış və ya çoxaldılmış (mikrofiş, mikrofilm, fotokopi və s.) resurslara ayrılır.

İnformasiya resurslarının əsas təsnifat əlamətlərindən biri mövzu əlaməti hesab olunur. Bu zaman informasiya resurslarının əks etdirdiyi informasiyanın məzmununa və elm sahəsinə uyğun müxtəlif növləri meydana gəlir. Daşdırığı məzmunu görə məhdudiyyət qoyulmuş informasiyaya əsasən informasiya resurslarının bir sıra növləri meydana gəlir. Bu zaman informasiya resursları məzmununa görə ictimai və məhdudiyyət qoyulmuş olmaqla iki qrupa bölünür. Kommersiya əlamətinə görə də informasiya resursları kommunersiya olmayan və kommunersiya resurslarına bölünür. Bu tipli informasiya resursları sənəd-kommunikasiya sisteminin tərkib hissəsi olmaqla istehsalçıdan istehlakçıya informasiyanın ötürülməsi məqsədilə müxtəlif ötürümə kanallarından istifadə olunur.